

Dekabr 2013

PwC Azerbaijan Times

9 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi Məcəlləsinə Dəyişikliklər
- İqtisadiyyat və Sənaye Nazirliyinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yeni səlahiyyətləri
- Gömrük xəbərləri
- ƏDV-dən azad olunan mallar haqqında xəbərlər



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz, aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411
www.pwc.com/az

© 2013 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq.

Vergi Məcəlləsinə Dəyişikliklər

22 noyabr və 3 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunlar imzalayıb. Dəyişikliklər 31 dekabr 2013-cü ildə qüvvəyə minib və aşağıdakıları əhatə edir:

• *Vergi azadolmaları və güzəştlər*

Vergi Məcəlləsi vergi azadolmalarını və güzəştlərini müəyyənləyən yeganə normativ hüquqi akt olub. Əvvəllər digər normativ hüquqi aktlar da belə azadolmaları və güzəştləri nəzərdə tutub (məs. faizlərin gəlir vergisindən azad olunması haqqında xüsusi qanunlar, kənd təsərrüfatı üçün vergi güzəştləri).

Hal-hazırda vergi azadolmaları haqqında qüvvədə olan qanunlara gəldikdə isə (məs. HPBS), Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yalnız

fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktlar geriye şamil edilə bilər.

Əlavə olaraq, Vergi Məcəlləsinin 2.7-ci maddəsi HPBS və TƏMÖHS müddələrinin digər qanunlar üzərində üstünlüyünü aydın şəkildə müəyyən edir.

Gələcəkdə olacaq vergi azadolmaları və güzəştlərinə gəldikdə isə, Vergi Məcəlləsinə olan son dəyişikliklərin mətninə əsasən belə azadolma və güzəştlər etibarlı sayılmalı və Vergi Məcəlləsində əks olunmalıdırlar.

Vergi Məcəlləsinə olan dəyişikliklərin mətnində (və məqsədində) bəzi ikimənalılıq mövcuddur, buna görə də, Hökumət və ya Konstitusiyaya Məhkəməsi tərəfindən izah edici məlumat və ya təfsir verilənə qədər keçmiş və gələcək vergi güzəştlərində bir müddətlik qeyri-müəyyənlik gözləmək olar.

PwC Azerbaijan Times

9 saylı Buraxılış

- ***Xarici dildə olan sənədlərin tərcüməsi***

Vergi orqanları artıq vergi ödəyicilərindən onların xarici dildə olan bütün sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsini və lazımı qaydada təsdiq edilməsini tələb etmək öhdəliyi daşıyırlar.

Buna görə də, vergi ödəyicilərinin vergi yoxlamaları və başqa hallarda vergi orqanlarının tələbi zamanı yerli və ya xarici mənşəli sənədlərin Azərbaycan dilinə tərcüməsini təmin etməyə hazır olması vacibdir.

- ***ƏDV-dən azadolma***

Ümümtəhsil müəssisələri üçün dərslük komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

İqtisadiyyat və Sənaye Nazirliyinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yeni səlahiyyətləri

Azərbaycan Respublikasının Prezidenti 20 sayılı 15 noyabr 2013-cü il tarixli Fərmanı verərək, sənaye parklarında fəaliyyət göstərmək üçün vergi güzəştlərinin verilməsində tələb olunan minimum investisiya məbləğinin müəyyən edilməsini İqtisadiyyat və Sənaye Nazirliyinin, və texnologiyalar parklarına münasibətdə eyni funksiyaları yerinə yetirməyi isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətlərinə verir.

Gömrük xəbərləri

Nazirlər Kabinetinin 323 sayılı 8 noyabr 2013-cü il tarixli Qərarına əsasən artıq kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar gömrük idxal rüsumundan artıq azad deyillər. Qərar dərc olunduğu gündən, yəni 19 noyabr 2013-dən 30 gün sonra qüvvəyə minir.

ƏDV-dən azad olunan mallar haqqında xəbərlər

1. Nazirlər Kabinetinin 324 sayılı Qərarına əsasən aşağıdakı mallar artıq ƏDV-dən azad deyillər:

- Dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;

- Gücü 750 meqavatdan artıq olan buxar-qaz elektrik stansiyalarının tikintisi üçün məcmu dəyəri 500 milyon manatadək olan, 84-cü, 85-ci və digər mal qrupları üzrə gətirilən mal və avadanlıqlar.

2. Nazirlər Kabineti 325 sayılı Qərarında qeyri-neft sektorunun təşviqi məqsədi ilə xarici iqtisadi fəaliyyətlərdə istifadə olunan müəyyən malların ƏDV və gömrük rüsumlarından azad olmalarını 3 ildən 6 ilə qədər artırılması barədə qərar qəbul edib. Malların siyahısına toxum, gübrə, kənd təsərrüfatı texnikası və maşınları, qida emalı avadanlığı və malların qablaşdırılması, və s. daxildir.